Filminizi CINEMO BMFF-ə göndərmək prosesi aşağıdakı 3 mərhələdən ibarətdir:

- 1. Saytda Qeydiyyatdan keçmək/Daxil olmaq;
- 2. Filminizi hesabınıza əlavə etmək;
- 3. Filminizi festivala göndərmək.

## 1. SAYTDA QEYDİYYATDAN KEÇMƏK:

a) Internet Browser-də FilmFreeway.com ünvanını qeyd edib saytı açırsınız:



b) Saytın yuxarı sağ küncdə "Sign Up" bölməsinə daxil olursunuz. Bu zaman sizə 2 variant təklif olunur – "Sign Up with Google" ("Google hesabı ilə qeydiyyatdan keçmək") və ya "Sign Up with E-mail" ("E-poçt vasitəsilə qeydiyyatdan keçmək"):

		i filmfreew	/ay.com	Ċ	
FilmFreeway				How It Works Browse	Festivals Log In Sign Up
	S	ign Up	$\otimes$		
_		G Sign Up with	h Google		3
Easy Su	Jbmit	or		and a	K
The world's #1 way t	o enter film festiv	Sign Up wit	th Email		7
and screenplay cont	By Se	signing up, I agree with Fil rvice and Privacy Policy.	mFreeway's Terms of		-
	IA	ready a Member?	Log In	and a set of the set	The second second
			in the second		
			the stand such	and and	A State Charles
		sundance	UDO		TRBECA
RAINDANCE	SLAMDANCE TIT	film festival	HBO	CINEQUEST	
	Home of	he Industry's Top	Festivals and Filmm	nakers	
		-			
Discover Amazing Festivals		Way to Subn	nd Easy nit	Game Festiva	Changing for als and Contests
	vorld's top		then click to nd fast.		
Learn More >		Start Submitting >			reeway >

 c) Sizə uyğun variantla formada göstərilən birinci variantı "I want to submit my work or get tickets to festivals" ("İşlərimi festivala təqdim etmək və bilet əldə etmək") seçməklə qeydiyyatdan keçirsiniz.

		ilmfreeway.com		
C. ASH	FilmFreeway		How It Works Browse Festivals Log In	Sign Up
		Sign Up	B/2 CAL	
		Sign up with Google	E a	
	Engy Cubmit	or	TANT	
	casy submit	Ruslan	10. 61	
	The world's #1 way to enter film festi	Sabirli		
	and screenplay contests	ruslan@sabirly.com		
11.00		•••••••••		
		• I want to submit my work or get tickets to	that the first and the	
		festivals. O I manage et attached wate to list it on	Cart and a start	and the second
	and provident and the second	FilmFreeway.		and the second is
		Sign Up with Email		BECA
	RAINDANCE FILM FESTIVAL	By signing up, I agree with FilmFreeway's Terms of		TVAL
	Hon	Service and Privacy Policy.	akers	
		Already a Member? Log In		
	Discover Amazing	The Smart and Easy	Game Changing for	
	Festivals	Way to Submit	Festivals and Contes	sts
	Browse thousands of the world's top film festivals and contests.	Add your project then click to submit. Simple and fast.	Receive entries, sell tickets, promote and manage your	event.

a) Qeydiyyatdan yeni keçən kimi layihəni əlavə etmək səhifəsi açılacaq. Əgər əvvəllər qeydiyyatınız var idisə, və sadəcə sayta "Log In" ("Daxil ol") bölməsi vasitəsilə daxil olmusunuzsa, o zaman "My Projects" ("Mənim layihələrim") səhifəsində "Add a Project" ("Layihə əlavə et") düyməsini sıxmaqla bu səhifəni görə bilərsiniz.

<b>F</b> ilmFreeway		Browse Festivals	Dashboard	My Projects Submission:	s 🔺 🚺 🗸	
	Add a Start by adding your pro	a Project oject. It's fast, easy, a Project	, and free.			
How It Works Browse Festivals Testimonials Terms Privacy Logos USD - \$	Help Contact	/av © FilmFreeway			f V @	

- b) "1 Project Information" bölməsində layihəniz haqqında məlumatları qeyd edirsiniz:
  - "Project Type" qrafasında layihənizin növünü seçirsiniz: "Video/Film";
  - "Project Title" qrafasında layihənizin adını qeyd edirsiniz;
  - "Website" qrafasında internet saytınızı qeyd edirsiniz;
  - "Twitter" qrafasında şəxsi hesabınızı qeyd edirsiniz;

"Facebook" grafasında şəxsi hesabınızı geyd edirsiniz;

- "Instagram" qrafasında şəxsi hesabınızı qeyd edirsiniz.

$\langle \rangle$		filmfreeway.co	om		Ċ		- C - +
	FilmFreeway	Browse Festivals	Dashboard	My Projects	Submissions	+ 🚺 ~	
	Add a Project						
	1 Project Inform	mation					
	Project Type	Film / Video Script Music / Songwriting Photography / Design VR / XR / Immersive EETA					
	* Project Title (English)	ZƏNG			]		
	Brief Synopsis (English)	Film II Qarabağ müharibəsində qələ müharibəsində şəhid olmuş atasına bəhs edir.	bə çalmış əsgər I müjdə xəbərini	in l Qarabağ verməsindən //			
		My Project also has a non-English	Title and Synops	iis			
	Website	www.sabirly.com			]		
	Twitter	twitter.com/MyCoolFilm					
	Facebook	https://facebook.com/sabirli.ruslan			]		
	Instagram	https://instagram.com/ruslansabirly	/		]		
	2 Submitter Inf	ormation			Edit Submitter	Information	

- c) **"2 Submitter Information"** bölməsində "**Edit Submitter Information"** klik etməklə özünüz haqında məlumatları qeyd edirsiniz:
  - "Contact Information" ("Əlaqə məlumatları") altbölməsində "Email" ("E-poçt"), "Phone" ("Telefon nömrəsi"), "Address" ("Ünvan"), "City" ("Şəhər"), "Postal Code" ("Poçt indeksi"), "Country" ("Ölkə") qrafalarını düzgün döldurursunuz;
  - "Birthdate" ("Ad günü") altbölməsində "Month" ("Ay"), "Day" ("Gün"), "Year" ("İl") qrafalarını düzgün döldurursunuz;

A a .

- **"Gender"** ("Cinsiniz") altbölməsində **"Male"** ("Kişi") və ya **"Female"** ("Qadın") seçirsiniz.

2 Submitter Inf	ormation		
Contact Information	Email		
	ruslan@sabirly.com		
	Phone		
	+99450-XXX-XX-XX		
	Address		
	Bülbül pr. XX, mən. XX		
	City State / Province		
	Baku		
	Postal Code Country		
	AZ1000 Azerbaijan	~	
Diskdas			
birthdate	September V 16 V 1975	~	
Gender	Mala		
	ware *		
3 Credits			
+‡+ Directors		٢	
First Name	Middle Name Last Name		
		0	
Prior Credits (Optional)			
Januar, Datidana adaba tu			

- d) "3 Credits" bölməsində Banka olan borclarınızı qeyd edirsiniz. Bu bir zarafatdır :)
  - Bu bölmədə filmin hazırlanmasında rolu olan "Directors" ("Rejissor"), "Writers" ("Ssenarist"), "Producer" ("Prodüser") və s. kimi insanların adlarını "Firstname" ("Ad"), "Middle Name" ("Atasının adı") və "Last Name" ("Soyad") qrafalarında qeyd edirsiniz;
  - Əgər filmdə hər hansı vəzifədə 2 nəfər olubsa, bu zaman müvafiq altbölmənin aşağı sağ küncündə yerləşən "Add a Person" ("Adam əlavə et") klik etməklə yeni qrafa aça bilərsiniz;
  - Əgər yeni vəzifə altbölməsi yaratmaq istəyirsinizsə (məs., bəstəkar), bu zaman "3 Credits" bölməsinin aşağı sağ küncündə yerləşən "Add a Credit Section" ("Altbölmə Əlavə et") klik etməklə yeni altbölmə yarada bilərsiniz.

		a filmfreeway.com		Ċ		
3 0	Credits					
•						
	*‡* Directors			Θ		
	First Name	Middle Name	Last Name			
	Ruslan	Sabir oğlu	Sabirli	0		
	Prior Credits (Optional)					
	Jaws, Raiders of the Lost Ark					
			+ Add a	Person	•	
	$^{+}_{4}$ Writers			•		
	First Name	Middle Name	Last Name			
	Ruslan	Sabir oğlu	Sabirli	8		
	Prior Credits (Optional)					
	Jaws, Raiders of the Lost Ark					
			+ Add a	erson		
	*‡* Producers			Θ		
	First Name	Middle Name	Last Name			
	Ruslan	Sabir oğlu	Sabirli	8		
	Prior Credits (Optional)					
	Jaws, Raiders of the Lost Ark					
			+ Add a	erson		
	+†₄* Key Cast			0		
	First Name	Middle Name	Last Name			
				•		
	Character Name (Optional)	Prior Credits (Optional)				
		Jaws, Raiders of the Lost Ark				
			+ Add a	Person		
			+ Add a Credit	Section	/	

- e) "4 Specifications" bölməsində filminizin xüsusiyyətlərini qeyd edirsiniz:
  - "Project Type" qrafasında layihənizin tipini seçirsiniz: "Feature" ("Bədii"), "Documentary" ("Sənədli"),
     "Music Video" ("Musiqi klipi"), "Web/New Media" ("Sosial media vloqu"), "Other" ("Sosial çarx");
  - "Genres" qrafasında filminzin janrını (Drama, Melodrama, Qorxu, Komediya və s.) qeyd edirsiniz;
  - "Runtime" qrafasında filminizin xronometrajını müvafiq olaraq "Hours" ("Saat"), "Minutes" ("Dəqiqə"),
     "Seconds" ("Saniyə") kimi qeyd edirsiniz;
  - "Completion Date" qrafasında filminizin istehsalının başa çatdığı tarixi qeyd edirsiniz;
  - "Production Budget" grafasında filminizin büdcəsini geyd edirsiniz;
  - "Country of Origin" qrafasında filminizin istehsal ölkəsini qeyd edirsiniz;
  - "Country of Filming" qrafasında filminizin çəkilişinin aparıldığı ölkəni qeyd edirsiniz;
  - "Language" qrafasında filminizin hansı dildə çəkildiyini qeyd edirsiniz;
  - "Shooting Format" qrafasında faylınızın formatını qeyd edirsiniz: .mov, .mp4 və s.;
  - "Aspect Ratio" qrafasında filminizin çəkildiyi nisbəti qeyd edirsiniz: "16:9" (üfüqi) və ya "9:16" (şaquli);
  - **"Film Color"** qrafasında filminizin "Color" ("Rəngli"), **"Black & White"** ("Ağ-qara") və ya **"Black & White** and Color" ("Hər ikisi") olmasını edirsiniz;
  - "Student Project" qrafasında filminizin tələbə filmi olub-olmamasını qeyd edirsiniz: "Yes" ("Bəli") / "No" ("Xeyr");
  - "First-time Filmmaker" qrafasında ilk işiniz olub-olmamasını qeyd edirsiniz: "Yes" ("Bəli") / "No" ("Xeyr").

$\langle \rangle$		filmfreeway.com	Ċ	<b>→</b> +
4	Specification	5		
	Project Type (Select all that apply)	Animation Documentary		
		Experimental		
		Music Video Short		
		Student Television		
		Web / New Media Other		
	Genres	Drama		
	Runtime	Hours Minutes Seconds		
	Completion Date	lune 1 2024 III		
		parte i, zoza um		
	Production Budget	10000 USD ~		
	Country of Origin	Azerbaijan 🗸		
	Country of Filming	Azerbaijan ×		
	Language	Azerbaijani *		
	Shooting Format	iPhone 15 Pro Max		
	Aspect Ratio	16:9		
	Film Color	Color 🗸		
	Student Project	No ~		
	First-time Filmmaker	No V		

- f) **"5 Screenings/Distribution"** bölməsində filminizin perspektivləri haqda məlumatları qeyd edirsiniz:
  - "Screenings & Awards" altbölməsində filminizin nümayiş olunduğu və ya mükafat aldığı festivalın adını "Event" ("Tədbirin adı") qrafasında qeyd edirsiniz, yoxdursa boş buraxırsınız. Əgər əlavə festival altbölməsi yaratmaq istəyirsinizsə, bu zaman "Add a Screen" ("Əlavə et") düyməsini sıxmaqla yeni altbölmə yarada bilərsiniz;
  - "Distribution information" altbölməsində filminizin satışa çıxaran distribütorun və ya agentin adını
     "Distributor / Sales Agent" ("Distribütor / Satış agenti") qrafasında qeyd edirsiniz, yoxdursa boş buraxırsınız. Əgər əlavə Distribütor / Satış agenti altbölməsi yaratmaq istəyirsinizsə, bu zaman "Add a Distributor / Sales Agent" ("Distribütor / Satış agenti əlavə et") düyməsini sıxmaqla yeni altbölmə yarada bilərsiniz;
  - Bütün bölmələri doldurduqdan sonra ən aşağıda ortada yerləşən "Save Project" ("Layihəni yadda saxla") klik edirsiniz.

		filmfreeway.com	Ċ	₫ ₽ +
	Film Color Student Project First-time Filmmaker	16.9 Color ~ No ~		
	5 Screenings / [	Distribution		
	Screenings & Awards	Event	Actions	
		Example: Austin Film Festival	Edit 🍵 💠	
	<	+ Add a Screening		
	Distribution Information	Distributor / Sales Agent	Actions	
		Example: Netflix	Edit 🛢 🏤	
	<	+ Add a Distributor / Sales Agent		
	1	Nice job! You're almost done		
н	<b>low It Works Browse Festivals Test</b> erms Privacy Logos	imonials Help Contact	0 0	
	USD - \$	FilmFreeway © FilmFreeway		

g) Bundan sonra yeni açılmış ekranda sizə 2 variant "Add Project File" ("Film faylını əlavə et") və "Browse Festivals" ("Festivallar axtar") təklif edən menyu pəncərəsi açılacaq. Siz "Add Project File" ("Film faylını əlavə et") seçə və ya bu pəncərəni bağlaya bilərsiniz.

		iii filmfreeway.com		
	FilmFreeway	Browse Festivals Dashboard	My Projects Submissions	J v
	ZƏNG Filmi Congratulations,	your project has been created	. ×	
	View Project Edit Add Project File	)		
	opicad or link you	r project file.		
	Add an Onlin You're ready to be	gin submitting your project to festivals.		
	Link or upload your vid	Happy Submitting!		
	Upload	Link		
	Upload a high-quality video file, up to 10 GB.			
	Choose File			
		Save		
	ZƏNG Filmi			
	Quantieur Cradite Specifications			
	Overview creates specifications			
"Choose File"	Film II Qarabag muharibesinda müharibesinda şəhid olmuş at	qələbə çalmış esgerin I Qarabağ asına müşdə xabərini verməsindən bəhs	Add a Trailer	
"Choose File"	("Fayl seç") düyməsini sıxırsınız.	qolabo çalmış əsgərin i Qarabağ asına müşdə xəbərini verməsindən bəhs Alaba yaşara yaşara yaşara yaşara yaşara i filmfreeway.com	Add a Trailer	<u></u>
"Choose File" ∢> □	("Fayl seç") düyməsini sıxırsınız.	elebe çalmış esgerin i Qarabağ asına müşde xəbərini vermesindən bəhs ü filmfreeway.com Browse Festivals Dashboard	Add a Trailer	<u>(</u>
"Choose File" < > □	("Fayl seç") düyməsini sıxırsınız Film II Qarabağ müharibəsində müharibəsində şəhid olmuş at GülmFreeway ZƏNG Filmi	gelebe çalmış esgerin i Qarabağ asına müşde xəbərini verməsinden bəhs A filmfreeway.com Browse Festivals Dashboard	Add a Trailer	( <u>a</u>
"Choose File" <> □	Film II Qarabag müharibesinde müharibesinde şehid olmuş at       ("Fayl seç") düyməsini sıxırsınız.       FilmFreeway       ZƏNG Filmi       View Project     Edit Project	alaba çalmış əsgərin i Qarabağ asına müğdə xəbərini vermesindən bəhs ä filmfreeway.com Browse Festivals Dashboard Privacy Marketing Options	Add a Trailer	(ħ) ~
"Choose File" < > □	Film II Qarabag müharibəsindi müharibəsində şəhid olmuş atı       ("Fayl seç") düyməsini sıxırsınız       FilmFreeway       ZƏNG Filmi       View Project     Edit Project	epiabe çalmış esgerin i Qarabağ asına müşde xəberini vermesinden behs Browse Festivals Dashboard Privacy Marketing Options	Add a Trailer	(P) ~
"Choose File" ∢ > □	("Fayl seç") düyməsini sıxırsınız       Film II Qarabağ müharibəsində müharibəsində şəhid olmuş at       ("Fayl seç") düyməsini sıxırsınız       EilmFreeway       ZƏNG Filmi       View Project     Edit Project       Project File       Add an Online Screener	epiebe çalmış əsgərin i Qarabaq asına müşdə xəbərini verməsindən bəhs a filmfreeway.com Browse Festivals Dashboard Privacy Marketing Options	Add a Trailer	() () ()
"Choose File" < > □	("Fayl seç") düyməsini sıxırsınız       Film II Qarabağ müharibəsindi müharibəsində şəhid olmuş atı       ("Fayl seç") düyməsini sıxırsınız       EilmFreeway       ZƏNG Filmi       View Project     Edit Project       Project File       Add an Online Screener       Link or upload your video. Only festivals you submit	epiabe çalmış esgerin i Qarabad asına müşde xaberlet vermesinden behs	Add a Trailer	( <sup>↑</sup> ) ~
"Choose File" < > □	("Fayl seç") düyməsini sıxırsınız       [imFreeway       ZƏNG Filmi       View Project     Edit Project       Project File	equilable çalmış əsgərin i Qarabaq asına müşdə xəbərini verməsindən bəhs <u>a filmfreeway.com</u> Browse Festivals Dashboard Privacy Marketing Options t to can view your video.	Add a Trailer	() () ()
"Choose File" < > □	("Fayl seç") düyməsini sıxırsınız       Film II Qarabağ müharibəsindi müharibəsində şəhid olmuş atı       ("Fayl seç") düyməsini sıxırsınız       EilmFreeway       ZƏNG Filmi       View Project     Edit Project       Project File       Add an Online Screener       Lınk or uplaad your video. Only festivals you submit       Uplaad       Uplaad a high-quality video file, up to 10 GB.	equiabe çalmış əsgərin i Qarabad asına müşdə xəbərini vermesindən bəhs <u>a</u> filmfreeway.com Browse Festivais Dashboard Privacy Marketing Options t to can view your video.	Add a Trailer	(°) ~
"Choose File" < > □	("Fayl seç") düyməsini sıxırsınız       [imFreeway       ZƏNG Filmi       View Project     Edit Project       Project File	asina milgde xabarini vermesinden behs         asina milgde xabarini vermesinden behs         ai filmfreeway.com         Browse Festivals       Dashboard         Privacy       Marketing Options         t to can view your video.       Link         If your video is on 1 and password beloc       URL         Example: vineo.       Link	Add a Trailer	
"Choose File"	("Fayl seç") düyməsini sıxırsınız ("Fayl seç") düyməsini sıxırsınız EimFreeway ZƏNG Filmi View Project Edit Project Project File Add an Online Screener Lınk or upload your video. Only festivals you submit Upload Upload a high-quality video file, up to 10 GB. Choose File Vour file will begin uploading immediately.	equiabe çalmış əsgərin i Qarabad asına müşdə xəbərini vermesinden bəhs <u>e</u> filmfreeway.com Browse Festivais Dashboard Privacy Marketing Options t to can view your video. Link If your video is on 1 and password belo URL Example: vineo.c	Add a Trailer	
"Choose File" < > □	("Fayl seç") düyməsini sıxırsınız Film II Qarabağ müharibəsində müharibəsində gəhd olmuş at ("Fayl seç") düyməsini sıxırsınız FilmFreewəy ZƏNG Filmi View Project Edit Project Project File Add an Online Screener Lırk or upload your video. Only festivals you submit Vipload Upload a high-quality video file, up to 10 GB. (hoose File) Vur file will begin uploading immediately.	equilable calming assorini i Qarabad asina miligida xabarini vermesinden bahs i filmfreeway.com Browse Festivals Dashboard Privacy Marketing Options t to can view your video.	Add a Trailer	
"Choose File"	("Fayl seç") düyməsini sıxırsınız ("Fayl seç") düyməsini sıxırsınız EimFreeway ZƏNG Filmi View Project Edit Project Project File Add an Online Screener Lınk or upload your video. Only festivals you submit Upload Upload a high-quality video file, up to 10 GB. Choose File Vour file will begin uploading immediately.	gelabe calmış esgerin i Qarabad         asına müşda xabarlı vermesinden behs         a filmfreeway.com         Browse Festivals       Dashboard         Privacy       Marketing Options         t to can view your video.       Link         If your video is on 1 and password belo       URL         Example: vimeo.       Save	Vimeo or YouTube, simply paste the URL ww.	
"Choose File"	("Fayl seç") düyməsini sıxırsınız Film II Qarabağ müharibəsində müharibəsində gəhd olmuş at ("Fayl seç") düyməsini sıxırsınız FilmFreeway ZƏNG Filmi View Project Edit Project Project File Add an Online Screener Link or upload your video. Only festivals you submit Vipoad Upload a high-quality video file, up to 10 GB. (hoose File) Vur file will begin uploading immediately.	apilobo çalmış əsgərin i Qarabad asına müşdə xəbərini verməsindən bəhs i filmfreeway.com Browse Festivals Dashboard Privacy Marketing Options t to can view your video.	Add a Trailer	
"Choose File"	("Fayl seç") düyməsini sıxırsınız ("Fayl seç") düyməsini sıxırsınız EimFreeway ZƏNG Filmi View Project Edit Project Project File Add an Online Screener Lınk or upload your video. Only festivals you submit Upload upload a high-quality video file, up to 10 GB. Choose File Vour file will begin uploading immediately.	apiebo çalmış esgerin i Qarabad asına müşdə xəbərini vermesinden bəhs <u>a filmfreeway.com</u> Browse Festivals Dashboard Privacy Marketing Options tto can view your video. tto can view your video.	Vimeo or YouTube, simply paste the URL ww.	
"Choose File"	("Fayl seç") düyməsini sıxırsınız ("Fayl seç") düyməsini sıxırsınız EimFreeway ZƏNG Filmi View Project Edit Project Project File Add an Online Screener Lırk or upload your video. Only festivals you submit Upload Upload a high-quality video file, up to 10 GB. Choose File Vur file will begin uploading immediately. ZƏNG Filmi	apilobo çalmış əsgərin i Qarabad asına müşdə xəbərini verməsindən bəhs i filmfreeway.com Browse Festivals Dashboard Privacy Marketing Options t to can view your video. t to can view your video. t to can view your video. Link If your video is on 1 and password belo URL Example: virmeo. Password (optional) Save	Add a Trailer	

## i) Açılan pəncərədən filminizi seçib "Choose" ("Seç") düyməsini sıxırsınız.

			Ċ	<u>Å</u>
FilmFree		ZENG O	Q Search	
ZƏNG Filr View Proje	Music         Folders           DM-DEMO         DM-DEMO           Pictures         Fonts           If rusiansabirly         HOLLYWOOD           J         Journal           Mehkeme         My copmositi	Music Professional Control Pick Control Structure Radio Wavese Sounds.m4a Teiphone Buet o Use.m4a VUR KOMANMahnisu.m4a ons		
Add a Link or up	Locations Recovery Macintosh HD RCINA SAB Macintosh HD. SCRIPTWRIT Macintosh HD. Tamir Işləri HDD TikTok Webin Tamır 12No	ement	<b>ZƏNG Son.mp4</b> MPEC-4 movie - 590.3 MB	
Uploa Uploa Ch	Red mages     Orange IIM0_5587.jpg     Yellow Movies	Other Untitled.prproj Untitled.prproj ZƏNG Bakcell.prproj	Information Show Less Created Nov 27, 2021 at 17:01 Modified Nov 27, 2021 at 17:01 Dimensione Cancel Choose	
Your fi	e will begin uploading immediately.	Example: vimec Password (optiona	0.com/48425421 NJ	
72NG	Filmi	Save		
	FILITII	ada galaba calque acquira L Oscabañ	<b>₽</b> Add a Trailer	

j) Fayl yükləndikdən sonra siz istəyinizə uyğun olaraq filminizin posterini ("Add Poster Image"), filminizin treylerini ("Add a Trailer"), fotolarını ("Add Photos"), filminizin ayrıca ("Facebook") və ("Instagram") səhifələrini, film haqqında xəbər saytlarında gedən məqalələrin linklərini ("Add Article"), əlavə fayllar ("Add File"), öz bioqrafiyanızı ("Add Director Biography") yükləyə bilərsiniz.

		⊜ filmt	freeway.com		C		<u>Å</u> Ø	+
FilmFreeway		Browse Fe	estivals Dashboard	My Projects	Submissions	🔺 🚺 ~		
ZƏNG Filmi								
View Project Edit P	roject Project File	Privacy	Marketing Options					
		Unloadi	ng <b>25.9%</b>					
ZƏNG Son.mp4 • 145.9	MB of 562.9 MB • 843.76 k	:B/s				Cancel		
79NG Filmi								
Overview Credits Spe	cifications							
	u II Qarahað múharihosindr		rarin I Oarabaă		L⊕J Add a Trailer			
mü edi	haribəsində şəhid olmuş atı r.	asına müşdə xəbi	ərini verməsindən bəhs					
Add Poster				Still Photos				
Image								
				Add Photos				
Director - Ruslan Sabir oğlu	Sabirli							
	Add Director Biography			Project Links				
20	And Director Diography			<ul> <li>Faceboo</li> <li>Instagra</li> </ul>	ok m			
Add Director Headshot								
				News & Revie	ews			
					Add Article			
				Files & Attach	nments			
					Add File			

## 4. FILMINIZI FESTIVALA GÖNDƏRMƏK.

a) Fayl yükləndikdən sonra ekrana gəlmiş "Browse Festivals" klik edirsiniz.



c) Səhifədə görünən CINEMO International Mobile Film Festival bölməsində **"Submit Now"** ("Təqdim et") düyməsini sıxırsınız.

		⊜ film	reeway.com		Ċ			đ
FilmFreeway			Browse Festivals	Dashboard	My Projects	Submissions	+ 🕞 ~	
Cinemo							Search	
Filters	Clear Filters	1 festival matches your o	riteria			Sort by: F	Relevance ~	
Call for Entries			CINEMO	Internatio	nal Mobile		$\heartsuit$	
<ul> <li>Open &amp; Closed</li> <li>Open Only</li> </ul>		international mobile	Film Fest Azerbaijan 2 Years	ival		Ň	/iew Festival	
Event Type		festival	GOLD <sup>*</sup> Next Deadlin	e: July 1, 2024			Submit Now	>
GOLD'     Film Festivals     Screenwriting Contests     Music Contests     Photography Contests     Online Festivals / Awards Events		1 - 1 of 1 Festival						
Categories								
Animation Documentary Experimental Feature Music Video Short Student Television								

- Müvafiq nominasiyanın qarşısında işarə qoymaqla seçirsiniz;
- **"Mobile phone brand and model used for recording film"** qrafasında filmi çəkdiyiniz mobil telefonun marka və modelini qeyd edirsiniz;
- "Device used to edit or color film" qrafasında "Mobile phone App" ("Mobil telefona tətbiqi") və ya
   "Computer Software" ("Kompüter proqramı") seçirsiniz;
- "Name of App or Sowtware used to edit or coloring" qrafasında filmi montaj etdiyiniz tətbiq və ya proqramın adını qeyd edirsiniz;
- "Add to Cart & Checkout" ("Karta əlavə edərək davam et") düyməsini sıxırsınız. Əgər əlavə edəcəyiniz daha bir filminiz də varsa, bu zaman "Add to Cart" ("Karta əlavə et") düyməsini sıxıb, bu pəncərənin əvvəlində digər filminizi seçərək prosesi təkrarlayırsınız.

		a filmfreeway.com		Č	<u> </u>
	FilmFreeway	Brows	e Festivals Dashboard Mv Pi	roiects Submissions 🐥	<b>•</b> •
		CINEMO International Mobile Film Festival		8	
	Q. CINEMO	Select Project		Sea	
		ZθNG ∽			
	Filters	Select all categories you wish to enter:		y: Releva	ance 👻
	Call for Entries	Category	Fee		
		Best fiction film	Standard:	\$5.00	
	Open & Closed     Open Only		Gold Members:	\$3.75	
		Best documentary film	Standard	SE OO	escival
	Event Type		Gold Members:	\$3.75	
	Film Festivals	Best social video	Standard:	\$5.00	
	C Screenwriting Cor		Gold Members:	\$3.75	
	Music Contests     Photography Con	Best music clip/video	Standard:	\$5.00	
	Online Festivals /		Gold Members:	\$3.75	
	Catagorian	Best social media vlog	Standard:	\$5.00	
	Categories		Gold Members:	\$3.75	
	Animation	Ən yaxşı bedii film	Standard:	Free 🗹	
	Experimental	Ən yaxşı sənədli film	Standard:	Free 🗌	
	Music Video	Ən yaxşı sosial çarx	Standard:	Free 🗌	
	C Student	The festival requires additional information. Please ensure all fields are	completed; do not leave any fields blani	k.	
	Virtual Reality Web / New Media Screenplay	* Mobile phone brand and model used for recording film	iPhone 15 Pro Max		
	Short Script	Device used to edit or color film	Computer Software	~	
	Television Script	* Name of App or Software used to edit or coloring	Adobe Premierel	@~	
	Entry Fees		· ·		
	\$0 C		Add to Cart Add to C	art & Checkout	

- e) Yeni açılan səhifədə "Complete Order" ("Sifarişi tamamla") düyməsini sıxmaqla filminizi festivala təqdim etmiş olursunuz;
- f) Əgər filmə əlavə edəcəyiniz sözünüz varsa, bu zaman "Add Cover Letter" ("Məktub əlavə et") düyməsini sıxıb istədiyiniz mətni yazdıqdan sonra "Save" ("Yadda saxla") düyməsini sıxırsınız.

	FilmFreeway	Browse Festivals Dashboard	My Projects Submiss	sions 🛛 Cart 🚺 🌲 🕕 🗸	
	0.10				
		No.			
	Project Category	tivat Deadline		Fee	
	ZƏNG Ən yaxşı	bədii film Earlybird De	adline	Standard:\$0.00	
	+ Add Cover Letter (Optional)			Subtotal \$0.00	
	FilmFreeway Gold	mbers-only discounts starting now.			
	10% - 50% off entries to all Gold festivals				
	Free submission Protection on all entries     50% off all Marketing Services     Grand environmentation				
	Cancel anytime with one click				
	GOLD	Upgrade to Gold for only \$12	.99/month?	Add Gold	
	Secure Checkout				
	Payment Summary				
	Subtotal	\$0.00.0	\$0.00		
	lotal	50.00 (	050)		
	Secure Checkout. Your payment information is encryption	ited using SSL technology.			
	How It Works Browse Festivals Testimonials He	p Contact	ЛТ	A 0 0	
Hər hansı	sualınız yarandığı təqdirdə çə	kinmədən bizimlə	aşağıdakı va	asitələrlə əlaqa	ə saxlaya bilərsiniz:
	e-	mail: <u>info@cinemc</u>	off.com		
	facebook: <u>ht</u>	tps://www.faceboo	ok.com/cine	emoff/	
	Instagram: <u>ht</u>	tps://www.instagra	am.com/cin	<u>iemoff/</u>	
	Web	osite: <u>https://cinem</u>	<u>noff.com/</u>		
<b>C</b> •					
. +i	00				
- C					
l +/	activ/				
	$\pm SHVC$				